

## DS-2CD1343G2-IUF

4MP HD IP Kamera – Peşəkar Müşahidə üçün Hazır Hikvision DS-2CD1343G2-IUF 2.8mm IP kamera, 1/3" CMOS sensoru və 2560×1440 piksel qətnaməsi ilə yüksək keyfiyyətli görüntülər təqdim edir. 2.8mm sabit obyektiv geniş 99° üfüqi baxış bucağı təmin edir. Daxili mikrofonla təchiz olunmuş bu model, insan və nəqliyyat vasitələrinin ağıllı aşkarlanmasını dəstəkləyir. Gecə görüntüləmə üçün 30 metrə qədər IR işıqlandırma və IP67 mühafizə səviyyəsi ilə həm daxili, həm də açıq havada istifadə üçün uyğundur.



### Specifications

Model	DS-2CD1343G2-IUF
Brand	Hikvision
Növ	IP
Meqapixel	4 MP
Mikrofon	Mic
Obyektiv	Sabit
Fokus	2.8mm
İşıqlandırma	IR
İşıqlandırma məsafəsi	30 m
Qoruma	IP67
Material	Metal
Yaddaş	MicroSD
İstifadə mühiti	Indoor

## KEY FEATURES

<b>Camera</b>	
<b>Image Sensor</b>	1/3" Progressive Scan CMOS
<b>Max. Resolution</b>	2560 × 1440
<b>Shutter Time</b>	1/3 s to 1/100,000 s
<b>Min. Illumination</b>	Color: 0.01 Lux @ (F2.0, AGC ON), B/W: 0 Lux with IR
<b>Day &amp; Night</b>	IR cut filter
<b>Angle Adjustment</b>	Pan: 0° to 360°, tilt: 0° to 75°, rotate: 0° to 360°
<b>Lens</b>	
<b>Lens Type</b>	Fixed focallens, 2.8 and 4 mm optional
<b>Focal Length&amp; FOV</b>	2.8 mm, horizontal FOV 99°, vertical FOV 55°, diagonal FOV 116° 4 mm, horizontal FOV 76°, vertical FOV 41°, diagonal FOV 90°
<b>Lens Mount</b>	M12
<b>Iris Type</b>	Fixed
<b>Aperture</b>	F2.0
<b>DORI</b>	
<b>DORI</b>	2.8 mm,D: 59 m, O: 23 m, R: 11 m, I: 5 m 4 mm, D: 79 m, O: 31 m, R: 15 m, I: 7 m
<b>Illuminator</b>	
<b>Supplement LightType</b>	IR
<b>Supplement LightRange</b>	Up to 30 m
<b>Smart Supplement Light</b>	Yes
<b>IR Wavelength</b>	850 nm
<b>Video</b>	
	50 Hz:
	20 fps (2560× 1440)
	25 fps (1920× 1080, 1280 ×720)
<b>Main Stream</b>	60 Hz:
	20 fps (2560× 1440)
	24 fps (1920× 1080, 1280 ×720)
<b>Sub-Stream</b>	50 Hz: 25 fps(1280 × 720, 640 × 480,640 × 360)
	60 Hz: 24 fps (1280 × 720, 640 × 480, 640 × 360)
<b>Video Compression</b>	Main stream: H.265+/H.265/H.264+/H.264 Sub-stream: H.265/H.264/MJPEG
<b>Video Bit Rate</b>	32 Kbps to 8 Mbps

<b>H.264 Type</b>	<b>Baseline Profile/Main Profile/High Profile</b>
<b>H.265 Type</b>	<b>Main Profile</b>
<b>Bit Rate Control</b>	<b>CBR/VBR</b>
<b>Region of Interest (ROI)</b>	<b>1 fixed regionfor main stream</b>
<b>Audio</b>	
<b>Audio Type</b>	<b>-U: Mono sound</b>
<b>Environment NoiseFiltering</b>	<b>-U: Yes</b>
<b>Audio Sampling Rate</b>	<b>-U: 8 kHz/16 kHz</b>
<b>Audio Compression</b>	<b>-U: G.711ulaw/G.711alaw/G.722.1/G.726/MP2L2/PCM/AAC-LC</b>
<b>Audio Bit Rate</b>	<b>-U: 64 Kbps (G.711 ulaw)/64 Kbps (G.711 alaw)/16 Kbps (G.722.1)/16 Kbps (G.726)/32 to 160 Kbps (MP2L2)/16 to 64 Kbps (AAC-LC)</b>
<b>Network</b>	
<b>Security</b>	<b>Password protection, complicated password, watermark, basic and digest authentication for HTTP, WSSEand digest authentication for Open NetworkVideo Interface, security auditlog, host authentication (MAC address)</b>
<b>Simultaneous Live View</b>	<b>Up to 6 channels</b>
<b>API</b>	<b>Open Network VideoInterface (Profile S, Profile T, Profile G (only -F model supports)), ISAPI, SDK</b>
<b>Protocols</b>	<b>TCP/IP, ICMP, DHCP,DNS, HTTP, RTP, RTSP, NTP, IGMP, IPv6, UDP, QoS, FTP, SMTP</b>
<b>User/Host</b>	<b>Up to 32 users</b> <b>3 levels: administrator, operator, and user</b>
<b>Client</b>	<b>iVMS-4200, Hik-Connect</b>
<b>Web Browser</b>	<b>Plug-in required live view: IE 10, IE 11</b> <b>Local service: Chrome 57.0+, Firefox52.0+</b>
<b>Image</b>	
<b>Wide Dynamic Range (WDR)</b>	<b>120 dB</b>
<b>SNR</b>	<b>≥ 52 dB</b>
<b>Day/Night Switch</b>	<b>Day, Night, Auto,Schedule</b>
<b>Image Enhancement</b>	<b>BLC, HLC, 3D DNR</b>
<b>Image Settings</b>	<b>Rotate mode, saturation, brightness, contrast, sharpness, gain, white balance, adjustable by client software or web browser</b>
<b>Privacy Mask</b>	<b>4 programmable polygon privacymasks</b>
<b>Interface</b>	
<b>Ethernet Interface</b>	<b>1 RJ45 10 M/100 M self-adaptive Ethernet port</b>
<b>On-Board Storage</b>	<b>-F: Built-in memorycard slot, support microSD/microSDHC/microSDXCcard, up to 256 GB</b>